

## Nizami Gəncəvinin ideya irlində aforizmlər, müdrik sözlərə fəlsəfi baxış

Əli İbrahimov

Fəlsəfə üzrə fəlsəfə doktoru

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan.

E-mail: ali.ibrahimov.artopa@gmail.com

**Annotasiya.** “N.Gənvəcinin ideya irlində aforizmlər, müdrik sözlərə fəlsəfi baxış” məqaləsində insanları elmə, maarifə, vətənpərvərliyə, əməksevərliyə səsləyən ailə, nigah və tərbiyə, insanın mənəvi və fiziki kamilliyi, insanın mənfi və müsbət cəhətləri haqqında ibrət və əxlaq məsələlərinə fəlsəfi baxış sərgilənmişdir. Burada insanlıq, humanizmə xidmət ideyaları əsas kimi götürülməklə yanaşı, kamillik və nadanlığın, elmlə mərifətin bir-birinə yaxın və fərqli cəhətləri, həmçinin ədalətsizliyin ifşası ilə bağlı Nizaminin baxışları açıqlanmışdır.

**Açar sözlər:** bilik, kamal, saflıq, arif, zəhmət, mərdlik, yaxşılıq, insaf, ümidsiz

**Məqalə tarixçəsi:** göndərilib – 11.01.2021; qəbul edilib – 29.01.2021

## Philosophical review to the aphorisms and wise words in the ideological heritage of Nizami Ganjavi

Ali İbrahimov

PhD in Philosophy

Institute of Philosophy and Sociology of ANAS. Azerbaijan

E-mail: ali.ibrahimov.artopa@gmail.com

**Abstract.** In the article “Philosophical review to the aphorisms and wise words in the ideological heritage of Nizami Ganjavi” is exhibited philosophical review to the issues of example and morality about the features of marriage and nurture, spiritual and physical perfection of human, negative and positive qualities of human that calls people to science, enlightenment, patriotism and diligence. Ideas for serving humanity and humanism are taken as a basis in the article, and Nizami’s thoughts about similarities and differences of perfection and ignorance, science and enlightenment, as well as exposure of injustice.

**Key words:** erudition, mind, perfection, wisdom, work, courage, kindness, conscience, hopeless

**Article history:** received – 11.01.2021; accepted – 29.01.2021

### Giriş / Introduction

İlyas Yusif oğlu Nizami Gəncəvi (1141-1209) Azərbaycanın dahi şairi və mütəfəkkiridir. Gəncədə sənətkar ailəsində doğulduğu, buradakı mədrəsələrdə təhsil aldığı, şəxsi mütləqişini sayəsində orta əsr elmlərini, ana dilindən baş-

qa ərəb və fars dillərini mükəmməl öyrəndiyi, həmçinin yunan dili ilə tanış olduğu, qədim yunan tarix və fəlsəfəsini, hind fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsiyi onun əsərlərindən məlum olur.

## Əsas hissə / Main Part

N.Gəncəvi dünya ədəbiyyatı tarixində məsnəvi formasında yazdığı beş poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi şöhrət tapmışdır. Bədii əsərlərində irəli sürülen fəlsəfi fikirlər göstərir ki, o, dünyanın Allah tərəfindən yaradıldığını qəbul etsə də ortodoksal (məsləkində sabit və ardıcıl) dini görüşlərlə barişmiş, ontologiya (varlıq) və qneseologiya (idrak) məsələlərinə düzgün elmi cavab verməyə çalışmışdır. Bu cəhətdən onun fəlsəfi görüşləri ziddiyətli təkamül yolu keçməsi faktları ilə zəngindir. Nizami Allahla təbiəti birləşdirən ponteizmə, bəzən Allahı təbiətin canlı ruhu kimi başa düşən hilozoizmə, bəzən də "eşitmişəm ki, hər ulduz bir dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır", – deyə dünyanın çoxluğunu və son-suzluğunu qəbul edən materialist baxışa meyil göstərmüşdür [3, s.312]. Böyük mütəfəkkir coğrafisi və təbii amillərin yer səthinin dəyişməsində rolundan, xüsusən zəlzələnin, suyun, küləyin təsirindən danışmışdır. Nizami yuxugörməni ruhun ölməzliyinə sübut kimi qələmə verənlərə, axırət dünyası barədə ehmamlara əks çıxaraq onları təzkib və əfsanə hesab edir.

"Ölmüş insanın suya qərq olmuş közə bənzədiyini, közün suda alışması mümkün olmadığı kimi, öləndən sonra da insanın heç bir gələcək, axırət həyatının ola bilməzliyi" barədə idrakı baxışlarında skeptisizm (gerçekliyin dərki imkanını şübhə altına alan fəlsəfi konsepsiya) və aqnostisizmin (dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar edən təlim) təsiri duyulsa da o, əsasən rasionalist olmuş, maddi olan bütöv varlığın dərk edilməsi mümkünlüğünü qəbul etmiş, ağılnı, fikrin, elmin qüdrətinə inanmışdır.

Nizami Gəncəvi humanizmi, ədalət və ədəltsizlik meyarı, əmin-amanlıq, sülh, bəşəriyyətin harmonik inkişaf təmayülü üzərində özünə yer almış ağıllı məsləhətlər, didaktik düşüncələr yolu ilə cəmiyyəti idarə edən hökmardılara təsir etmək, əsil gerçək həyat uğrunda bu humanizmin hər zaman hər yerdə təbliğ olunmasına üstünlük vermək əzmini yaşamış və yaşatmaqdır.

XII əsr kimi bir tarixi dövrdə yaşamış, görkəmli sənət ustalarının, ictimai-siyasi və elm

xadimlərinin bəşəri mənə kəsb edən müdrik kəlamlarından, başlıcası "Qurani-Kərim" kimi qudsal kitabların hikmətli, həkimanə sözlərindən, bəşər aforizminin incəliklərindən məharətlə istifadə edərək bundan bəhrələnmiş dahi Nizami, yaşadığı cəmiyyətin və özündən sonrakı nəsillərin bəşəri əxlaq ruhunda təbiyə edilməsində, dünyagörüşlərinin formalaşmasında və mənəvi cəhətdən kamilləşməsində aforizmlərin, müdrik kəlamların nə qədər böyük əhəmiyyət kəsb etdiyini anlamış, əsərlərində bunun isbatına çalışmışdır. Elm və maarif, bilik, kitabla bağlı mütəfəkkirin müdrik kəlamlarına nəzər saldıqda elm, alimin rütbəsinin nə ilə ölçüldüyüün bir daha şahidi olurq:

1. *Yüksəklilik yaşla deyil, elmlə, ağılla, şərəflədir*
2. *Bilik öyrənməyi ar bilən hər kəs,  
Dünyada mərifət qazana bilməz*
3. *Qüvvət elmdədir, başqa cür heç kəs,  
Heç kəsə üstünlük eyləyə bilməz  
Hər uca rütbədən biliniz, fəqət,  
Alimin rütbəsi ucadır əlbət.*
4. *Bir elm öyrənmək istədikdə sən,  
Çalış ki, hər şeyi kamil biləsən.  
Kamil bir palançı olsa da insan,  
Yaxşıdır, yarımcıq papaqcılıqdan*
5. *Kitab elə bir zəmidir ki, ondan hamı yesə də  
qurtarmaz [4, s.17]*

Nizaminin fəlsəfi dualizmi ilə ictimai nəzəriyyəsi arasında çox yaxın və üzvü bir əlaqə vardır. Nizami ictimai həyatın inkişafında mütərəqqi təlim və təbiyənin roluna mühüm amil kimi baxır, ona geniş yer verirdi. O təlim-tərbiyəni cəmiyyətin inkişafında böyük əhəmiyyəti olan vasitələrdən biri hesab edirdi. Ona görə də vətənpərvər, bacarıqlı və əxlaqlı insan təbiyə etməyi cəmiyyətin əsas vəzifələrində sayılırdı. Çünkü cəmiyyətin səadəti insanın səadəti, insanların kamilliyindən, onun xalqa düzgün münasibətindən çox asılıdır.

*Səadət kamalla yetişər başa,  
Xalqa hörmət elə, ədəblə yaşa [4, s.34].*

Böyük mütəfəkkirin fikrincə, yaxşı təlim-təbiyə almış adam sağlam və tərəqqipərvər - ideyalara tərəfdar olmaqla, həyatda yaxşı adət edər, qarşıya çıxan bütün çətinliklərin öhdəsin-dən asanlıqla gələr.

Başqa bir aforizmli misraları ilə Nizaminin çox gizli də olsa hikmət dünyası, fəziləti, tama-mən aydınlaşır. "Xosrov və Şirin"də Hör-müz mütləq ədalətli bir hökmdar deyil ki, inanasan öləndən sonra taxtında oturacaq varisi özü kimi hər bir qayda-qanunu müqəddəs biləcək, onun cəmiyyətdə tətbiqinə ədalətli yanaşacaq. Hör-müzün oğlu Xosrovun Fərhadın bütün şərtlər-dən qalib çıxıb Şirinin eşqindən əl çəkməyəcə-yini yəqin edib, xəyanətə, hiyləyə əl atması, Şirinin yalandan ölüm xəbəri ilə onu sarsıtmäsində da namərdlik, ədalətsizlik görürük. Fərhad isə öz saf eşqinin uğursuzluğundan bir məgrur-luq tapır, mənəvi yüksəliş, kamillik qazanır.

Fərhadın da "Leyli və Məcnun"dakı Qeys kimi "insanlardan qaçması məsələsinə gəlinçə, demək olar ki, bu, ümumiyyətlə cəmiyyətdən narazılığın mübaliğəli şəkildə bir ifadəsi sayılmalıdır. Lakin Fərhad kimi gənclər yaxşı adam-lardan, onları anlayan, dərdlərinə çarə tapan, xeyirxah insanlardan qaçmırlar, əksinə bu adamlardan məsləhət alıb faydalanaq, hidayət yoluna baş əymək əzmində olurlar. Fəqət bəzən qara qüvvələr onları bu bacarıqdan istifadə etməyə qoymurlar. Xislətində ali insani keyfiyyətlər yaşıdan insanlarla bu keyfiyyətlərdən kə-nar xudbin niyyətlilər cəmiyyətin bütün inkişaf dövrlərində qarşılıqlı, bəzən açıq, bəzən də gizli şəkildə mübarizə aparmışlar. Bu mübarizədə hakimiyyətdən, vəzifədən sui-istifadə edənlər şübhəsiz ki, ədalətsizliyə, bərabərsizliyə daha çox yol vermiş, əllərində olan ixtiyardan, zor-dan öz şəxsi planlarını reallaşdırmaq naminə istifadə etmişlər. Nəticədə ən güclü zərbələr, ən böyük ziyan Nizaminin spesifik bir üslubda ifadə etdiyi aforizmdə işarə olunan "yoxsula", "kasiba", "imkansıza" dəyməli olur:

*Yüz qoyun görsə də yenə canavar,  
Sürüdən yoxsulan payını çalar [6, s.53].*

Nizami əmək, işgüzarlıq, əmək adamları və-yeri gəldikcə tənbəllik haqqında söylədiyi aforizmlərdə müasir dövrümüz üçün də çox aktual-

lıq kəsb edən dərin mətləblərdən insanı agah edir, onu dərin düşüncələrə səsləyir:

1. *Həyatın cövhəri yalnız əməkdir  
Zəhmətsiz bir insan naya gərəkdir*
2. *Bacar hamının yükünü sən çək,  
İnsana ən böyük şərəfdür əmək.  
Sən də əldən düşüb yorulsan əgər,  
Sənin də yükünü bütün el çəkər*
3. *Əlimi əməyə ona görə uzadıram ki, sənə əl  
uzatmayım.*
4. *Quruda, dənizdə kim çəksə zəhmət,  
Balıqdan dürr alar, öküzdən sərvət*
5. *Zəhmətlə açarsan bağlı tilsimi,  
Açdin xəzna çıxar, aydın gül kimi*
6. *Bir xərabə görsən, qurmağa tələs,  
Məsləhət belədir, əməyin itməz.*
7. *Qardaş, əncir satan bir adam üçün,  
Əncir satmaqdır hər şeydən üstün  
Hər kəs sənətindən yapışsa əgər,  
Dünyada nə əksə, onu da biçər [4, s.94].*

Öz qabaqcıl mütərəqqi ideyaları ilə dövrünün sosial – fəlsəfi təfəkkür normalarının fö-qündə dayanan Nizami bu dərəcəyə, bu mərtə-bəyə özünün təvazökarlığı, dövlət və sərvətə, etinasızlığı, xalq kütlələrinə yaxınlığı sayəsində çata bilmışdır. Böyük mütəfəkkirin şəxsi həyatını öyrənərək, onun əsərlərində təbliğ etdiyi fi-kirlərlə müqayisə etdikdə şairin sözü ilə işi arasındı heç bir ziddiyyətin olmadığını, əksinə sö-zü ilə işinin vəhdətdə olduğunu görürük. Nizami arpa çörəyinə qane olub yoxsul, lakin azad yolu seçmişdi. Nizaminin proobrazını biz "Şir-lər xəzinəsi"nin beşinci söhbətində təsvir olunan kərpickəsən qocanın surətində görürük. Bu qoca yoxsuldur. Səhərdən axşamadək yandırıcı günəşin altında kərpic kəsib ağır zəhmət müqə-bilində bir parça çörək əldə edən bu məgrur və namuslu qoca, Nizaminin nəzərində ən yüksək mənəviyyata malik olan bir insandır. Onun zə-hməti çox ağır, güzəranı çox çətin olsa da həyatından, işindən çox razıdır. Onu məzəmmət edən sadəlövh bir gəncin cavabını yuxarıda göstərdiyim 3-cü aforizmdən aydın olur:

*...Onunçun öyrətdim ki, əlimi bu sənətə  
Bir gün sənə əl açıb, düşməyim xəcalətə  
[1, s.126].*

Vətənpərvərlik, azadlıq, mərdlik, qorxaqlıq və dostluq haqqında Nizaminin işlətdiyi aforizmlər düzgün müşahidədən doğan, müasirlik gücünə malik olub dövrünün və bu günün aktuallı məsələləri ilə səsləşən, bir an olsun belə öz əhəmiyyətini itirməyən, yiğcamlığı, ləkonikliyi, dərin mənası, təsiri və oxunaqlığı ilə insan qəlibinə asanlıqla yol tapan müdrik kəlamlar olaraq oxucular, xüsusən gənclərimiz üçün etibarlı dost, nəsihətçi, məsləhətçi və ağıl mücrüsü rolunu oynayır. Təsadüfi deyildir ki, böyük yazıçı Maksim Qorki demişdir: “Mən məsəllərdən, daha doğrusu aforizmlərlə düşünməkdən çox öyrənmişəm” [4, s.5]. Gəlin sadaladığımız aşağıdakı aforizmlərə bir nəzər salaq:

1. *Acizlik ürəyi ağrıdır bilsən.*  
Bir alçaqlıq olar hər zülmə dözsən [4, s.64].
2. *İt sənə dost olar bir sümük atsan,*  
*Namərd qədir bilməz qurban da olsan.*
3. *Qorxaqlıq şəxsiyyətin ən qəddar düşmənidir.*
4. *Mərd olmaq yaxşıdır dünyada hər an,*  
*Mərdlik ilə çatar arzuya insan* [4, s.77].
5. *Çox gözəl olsa da eybi gizlətmək,*  
*Dost dostun eybini örtməsin gərək.*
6. *Ağılli adamlı dost olsan əgər,*  
*Elmi mərifəti sənə də keçər.*
7. *Bir olsa yoldaşın, dostun əməli*  
*Daşdan su çıxarar onların əli*  
*Nifaq olan yerdə fəlakət də var,*  
*Səadət günləsi birlikdə doğar* [4, s.85].

Nizami zülmə, haqsızlığa boyun əyməyi acizlik sayır, o, ürəklərində zülmə qarşı etiraz səslərini boğmağa çalışanları, “ölü siçan” kimi suyun axını ilə axmağı” xoşlayanları insanlıq şərəfini ləkələyən alçaqlıq hesab edirdi. O həmin acizlikdən alçaqlığı qəbul edənlərə “aslan ürəkli” cəsur və mərd olmayı tövsiyə edirdi.

*Neçin alçaqlara boyun ayırsən?*  
*Oyuncaq olursan naməndlərə sən?*  
*Nə üçün boynuna min yük olursan?*  
*Zalimin zülmündən razı qalırsan?*  
*Qəlbi yumşaqlığı bir dəfə unut,*  
*Çiynini dağ kimi ucaliqda tut!*

*Acizlik ürəyi ağrıdır bilsən*  
*Bir alçaqlıq olar hər zülmə dözsən* [6, s.58].

Nizami ağıllı, tədbirli insanlarla dost olmayı yüksək qiymətləndirir, çətin anlarda ağıllılar dan, mərifətlilərdən öyrənilən ən yaxşı cəhətlər kara gəlir, işə yarayır, həqiqi dostluğun nəticədə böyük faydalardan insan bəhrələnir. Nizaminin Məcnun obrazı yaşadığı cəmiyyətdə eşqin cazibəsini duymayanların, anlamazların əhatəsində olduğu üçün rahatlığı təbiətin qoyununda tapır, onun vəhşilərlə dil tapıb onlarla dostluğu poemanın ən maraqlı epizodlarından di. Nizami poemada bir zalim hökmərin timsalında zülmə, haqsızlığa qarşı kəskin etiraz səsi ni ucaltması ilə özünün sosial demokratik ideyallarına əsaslanır. Zalim bir hökmərin günahsız insanların qanını axıtması üçün əl atlığı vəhşi əməl ifşa edilir. Şahın xoşuna gəlməyən günahsız adamları sarayında saxladığı köpəklərə yem etməsini görən bir gənc başa düşür ki, bir vaxt gələcək özü də həmin köpəklərin qurbanı ola bilər. Bunun üçün gənc özünü bu vəhşi köpəklərə dost kimi göstərərək hər gün onlara qoyun cəmdəyi atır. Beləliklə, itlərlə dost olmağa başlayır. Təhlükəli məqam yetişəndə itlər gəncə toxunmayıb quyruq bulamağa başlayırlar. Öz hərəkətindən peşman olan hökmər gəncin aqibəti ilə maraqlanır. Ona xəbər çatdırırlar ki, itlər gəncə toxunmayıblar, o sağ-salamatdır. Şahın heyrətini başa düşən gənc məsələni belə izah edir: “On il sənin üçün işlədim, alındığım mükafat bu oldu. Köpəklər isə mərhəməti, səxavəti yaxşı başa düşdükləri üçün mənə toxunmadılar. Onlar dostluğu səndən yaxşı qiymətləndirdilər.

*İt sənə dost olar bir sümük atsan*  
*Namərd qədir bilməz olsan da qurban*  
[2, s. 163].

Dövrün haqsızlığına, zalim hökmədarların özbaşinalığına qarşı didaktik məna kəsb edən bu epizod da “Sirlər Xəzinəsi”ndə haqsızlıqları ədalətsizlikləri əks etdirən iibrət güzgülərinin sanki davamıdır.

## Nəticə / Conclusion

Beləliklə, insan qəlbini ovsunlayan Nizami-nin ideya irsindəki, yüksək mənəvi-əxlaqi dünyası onun təbiət və cəmiyyət hadisələrinin düzgün dərk edilməsi ilə müstəsna əhəmiyyət kəsb edən hikmətli sözlər və aforizmləri sərhədləri keçərək bəşər dəyərlərinə qovuşur. Bu dəyərlərin sintezi Nizami irsinin, Nizami sənətinin nə-həngliyini, bənzərsizliyini özündə ehtiva edərək onu daha da zənginləşdirmiş və zənginləşdirməkdədir. Akademik İsa Həbibbəylinin təbirin-cə desək “Nizami irsinin tədqiqi ilə az qala bütün dünya məşguldur. Nizamişunaslıq dünya

Şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Dahi sənətkarın müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən nəhəng bir kitabxana yaratmaq mümkündür. Bununla belə, hansı dildə yazıl-yaratmasından, hansı ölkədə öyrənilib-oxunmasından asılı olmayaraq, Nizami Gəncəvinin əsərləri azərbaycanlı ruhunun yüksək bədii ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətlə təmsilçisi, böyük elçisidir. Azərbaycan xalqı ölməz sənətkarı ilə haqlı olaraq fəxr edir [5, s.15].

## Ədəbiyyat / References

1. Azərbaycan ədəbiyyatı tarixi, üç cildlik, 1 cild. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1960.
2. Əli İmanqulu oğlu İbrahimov. Azərbaycan ictimai-siyasi fikrində ədalətli hökmədar problemi (N.Gəncəvinin ideya irsinin materialları əsasında). Bakı: Təknur MMC, 2010.
3. Fəlsəfə Ensiklopedik lüğəti, Müəllif kollektivi “Azərbaycan Ensiklopediyası”. Bakı: Nəşriyyat Poliqrafiya Birliyi, 1997.
4. İpə-sapa düzülməmiş incilər. Tərtibçi B.Çərkəzov, Bakı: Azərnəşr, 1981.
5. İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri, 10 cilddə, II cild. Bakı: Elm və təhsil, 2017.
6. Nizami Gəncəvi: “Xosrov və Şirin”. Bakı: Azərnəşr”, 1947.
7. Vaqif Arzumanlı. Nizami Gəncəvinin dünya şöhrəti Monoqrafiya Bakı: Elm, “Azərbaycan Ensiklopediyası” NPB, 1997.

## Философское рассмотрение афоризмов и мудрых слов в идеином наследии Низами Гянджеви

**Али Ибрагимов**

Доктор философии по философии

Институт философии и социологии НАНА. Азербайджан.

E-mail: ali.ibrahimov.artopa@gmail.com

**Резюме.** Статья разработана автором в основном в связи с афоризмами и мудрыми словами Низами Гянджеви. Автор в этом направлении осветил взгляды мыслителя к призыву наук, образования, патриотизма, трудолюбия и взял за основу взгляды Низами на разоблачение деспотизма, несправедливости и пропаганду гуманизма.

**Ключевые слова:** знание, ум, прозрачность, мудрый, труд, мужество, добро, совесть, безнадежный